

Nənələrimizin yadigarı

Çiçək haşiyəli, buta yelənli kəlağayı



Novruz ovqatlı bu günlərdə səməni gəyərdən, şəkerbura naxışlayan, süfrəsinə yüz cür nemət düzən qarabuğdayı bakılı qız, sarısan qubalı gözəl, şirindilli şəkili xanım! Qara-bağın və Gəncənin, Milin və Muğanın, Naxçıvanın, Şirvanın, Lənkəranın, bütün elin-elatın qız-gelinləri! Bilirsiz ki, Novruzda xanımlar tətəzə geyinər, al-yaşıl bəzənərlər. Məbada kəlağayı yadınızdan çıxa!..

Kəlağayı bizim qürur doğuran keçmişimiz, heç vaxt unudulmayan tariximiz, nənələrimizin yadigarıdır. "Kəlağayı" deyəndə ilk növbədə nənələrimiz yada düşdü. Bəlkə bu da bir qanuna uyğunluqdur. Çünkü Novruzda ulularımızı, dünyasını dəyişmiş eziyələrimizi anmaq gözəl ənənələrimizdən biridir.

Mən də dünyaya gözümü açanda evimizde kəlağayı görmüşəm. Onu nənəm örtərdi. Anamın da bir cüt kəlağayı vardı - ağ və narıncı. Yaşa dolandan, nəvə-nəticə sahibi olanın sonra onları bize bağışlayıb özü artıq tünd rənglisi örtdü. Xalqımızın bir xoşbəxtliyi də adət-ənənələrimizin, milli-mənəvi dəyerlərimizin nəsildən-nəslə ötürürlərək həmişəyaşar olmasıdır.

Bu an eləcə də "bizim gəlinlərin bayramqabağı fəsəli yaymayı yadıma düşdü". Bayrama hazırlıq gəren, bir-biri ilə bayramlaşan, bir-birinin evinə Novruz sovgatı aparan qız-gelinin başındakı kəlağayı onların gözelliyine gözellik qatardı. Bəziləri kəlağayına başına bağlayar, bəziləri sadəcə olaraq boynuna dələyar, yaxud çıynıne atardı. Kəlağayı ilə sənki bayram koloritini tamamlanardı.

Əvəzsiz baş örtüyüümüz kəlağayı Azərbaycan qızlarının abır-ismetinin rəmziidir. Xoş ovqat, incəlik, zəriflik nişanəsidir. Özündə min arzu-kam, min xatire yaşıdır.

Kəlağayı həm də ucalıq, namus, qeyrət rəmziidir. Ulu nənələrimiz ortaya bir kəlağayı atmaqla böyük-böyük qanları yatrırmışlar. Kişi onun üstündən keçməz, silah işləməz, düşməncilik etməz, qan tökməzdilər.

Bəzən qız evinə gelən elçilər "hə" cavabı alan kimi həmin ana qədər gizli saxladıqları "tədarük"ü üzə çıxarar - ortaya bir kəlağayı qoyub gedərdilər. Bu, nişana, toya qədər bir xatircəmlik idi. Hər iki tərəfin sözünün kəsəri, təsdiqi idı bu kəlağayı.

Xeyir işdən söz düşmüşən: bize qədimdən erməğan qalan ve gönülməzdə də yaşayan bir ənənə var. Oğlan adamları qızı nişan gətirərən ona üzükələberəbər örpək də bağışlayırlar. İndi gələcək geline ekşər hallarda simvolik olaraq qırmızı, yaxud istenilən xoş rəngli bir şərf gətirirlər. Bu, niye kəlağayı olmasın?!

Kəlağayılar cürbəcürdür. Ağ, tünd çəhrayı, noxudu, bənövşəyi, qırmızı, qızılı və s. rəngli. Onların rəngi kimi adları, haşiyə naxışları da müxtəlifdir. Hər ovqatın, hər olayın, hər məclisin öz kəlağayı var. Ümumən ise kəlağayı ele bir baş örtüyüdür ki, ondan ilin bütün fəsillərində, xeyirde də, uzaq olsun, şarde də istifadə etmək mümkündür.

Kəlağayı öz gözəlliyi və sehri ilə Azərbaycana gələn turistlərin də diqqətini cəlb edir. Bakıda İçərişəhərdəki və Şəkide "Xan sarayı"nın yaxınlığında hədiyyə mağazalarında əcnəbilərin kəlağayıını əllərindən yere qoymaq istəmediklərinin, öz dillərində onu bir-birinə teriflədiklərinin şahidi olmuşam. Qiymətinin heç də ucuz olmadığını baxmayaraq, bir çox turistlər onu həvəsle alırlar. Əcnəbiler kəlağayıni bizlərdən bir hədiyyə kimi də böyük memnuniyyətə qəbul edirlər.

Ötən illerin birinin yayında Rusiyada yaşayan yaxın qohumlarının qonağı olarkən Voronej Aqrar Universitetində onlarla birləşdə çalışıvə ailəvi dostluq edən Olqaya kəlağayı bağışladım. Aqrar sahənin ali mi olan bu xanım kəlağayıni ömründə birinci dəfə görse də, onun təbii xammaldan hazırlanlığını dərhəd qeyd etdi, "ekoloji cəhətdən saf məhsuldur" dedi.

Beşaltı ay bundan sonra, yeni həmin ilin qışında Olqadan bir məktub aldım. "Mənə möcüze bağışlamışınız, - yazırıdı. - Yəqin bilirsiniz ki, bizim vilayətin yayı isti, qış ise sərt keçir. Hədiyyə etdiyiniz kəlağayı

yayda başıma örtəndə mənə olma-zın bir sərinlik və məmənunluq getirmişdi. İndi bu çovğunlu havada onu başıma bağlayanda mənə üzümək-dən qoruyur..."

Doğrusu, utandım. Çünkü o vaxta qədər özüm heç kəlağayı bağlama-mışdım və təbii ki, onun bu yüksək keyfiyyətlərini əyani hiss etməmişdim.

Amma yadıma düşdü ki, yay-qış nənəmin başından kəlağayı əskik ol-mazdı. Bir dəfə yayın qorabişirən

ayında onu yenə də başı kəlağayılı görüb soruşduq ki, sən isti deyil?

Dedi ki, bala, bu kəlağayı olmasa, gün mənim başımı aparar... O illərdə onun bol südlü bir inəyi vardi. Inəyə rənginə uyğun olaraq "Narinc" deyirdi. Evdə qız-gelin çox olsa da, "Na-

rinc" özü sağardı. Qış səhərlərində kəlağayısını ikiqat tənleyib başına örter, uclarını ise boynuna dolayıb qarın üstü ilə asta-asta evdən xeyli aralıda yerleşən tövləyə təref gedərdi. Deməli, üzümezdidi...

İnanmiram dünyada ikinci belə bir baş örtüyü ola ki, həm istidən, həm soyuqdan qoruya. Gözəllik bəxş etməyi də öz yerində...

Biz təreflerde kəlağayıni çox se-vərər. Xatirələr mənə yenə də uzaq illərə, uşaqlığımı, az qala yarım əsr əvvələ qaytarır. O vaxt kənddə-kə-səkdə, elə yaşadığımız rayon mə-rəkəzində də qadınlar kəlağayıni çox örtərdilər.

Arzusuna çatan, mətləbənə yeti-şən aparıb pir və ziyarətgahlarda kə-lağayı asardı. Kimsəsiz, kasib qadın-nın könlünü tər-təzə bir kəlağayı ilə xoş edərdilər.

Ana olmağa hazırlaşan xanımlar kəlağayıni qiyğacı şəkilde çıyinləri-ne atar, her iki ucunu sinelerində bir-birinə bənd edər, beləliklə, həm orijinal bir aksesuar yaradar, həm də görkəmlərində olan dəyişikliyi abır-həyə ilə aqsaaqqalın, ağbirçayın nə-zərini çatdırıbmamağa çalışardılar.

Sonrakı illərdə "müasirleşdiyi-mizdenmi", yeni, cürbəcür baş örtük-lərinin dəbə düşməndənmi, bir çox hallarda isə soyuqda da başıqçıq gəzməyin zərərlərini vərdişə çevrildiyi-dənmi kəlağayılar hər yanda yavaş-yavaş seyrəlməyə başladı. Etiraf edək ki, indi qadınlar ister kənddə, isterse də şəhərde bu baş örtüyü-dən tek-tek hallarda istifadə edirler.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoş-məramlı sefiri, Milli Məclisin deputati Mehriban Əliyevanın dəstəyi ilə kəlağayıının xalqımızın mədəni tarixini yaşıdan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi hamını sevindirib. Nə xoş ki, elə sevimli bayramımız Novruz da bu siyahıdadır.

Saçaqlı yapon şalları, şəbekeli rus yaylıqları, İtaliyada, Türkiyədə, Çinə istehsal olunan cürbəcür leçek və şərflər bolluğunda özümüzün çox dəyərli kəlağayılarımızı arxa plana keçirərikse, bu, bağışlanmaz səhv olar. Şəkide, İsmayıllıda, Gəncədə və digər bölgələrimizdə istehsal olunan kəlağayıları təkçə sərgilərə göndərmek, tamaşalarda oynayan aktri-saları rollarına uyğun bəzəmək, yaxud ölkəmizə gələn qonaqlara suve-nir "status"unda bağışlamaq üçün istifadə etməliyik. Biz - qızlar, qadınlar yaşımıza, zövqümüzə, ovqatı-miza uyğun kəlağayı seçib onu nə-nələrimizdən qalan bir emanət, bəla-lardan qoruyan bir talisman kimi əzizləməli, yeri gəldikcə bər-bezəyi-mizdə ona gen-bol yer verməliyik.

Hərgələ analarımızın, nənələrimizin qədim sandıqlarında haçan-dansa unudulub qalan kəlağayı varsa, oradan çıxarıb ona yeni bir ömür və teravet bəxş etməliyik.

Qoy kəlağayılarımız təkçə mu-zeylərdə, bazarlarda, folklor ansamblarının qarderoblarında, nənələrimizin sandığında deyil, həm isə qız-geli-nlərimizin başında olsun. Gözü özge torpağında, özgə ocağında və malında, özgənən məddi və qeyri-maddi irsindən olanlar kəlağayıını ma-ğazalardan, yarmarkalardan, sərgilərdən oğurlaya bilərlər. Amma Azərbaycan qızının başında olanda, ona heç kəsin əli çata bilməz!

Flora SADIQLI,
"Azərbaycan"